

# Qətiyyət və mərhəmət

Sülhə gedən yolu İrəvan, Brüssel,  
Vasinqton, Paris deyil, Bakı müəyyən edir

Azərbaycanın zəfəri onilliklərdir yaşanan gərginliyə, münaqişəyə, xalqımızın ağrı-acılarına son qoyub. 30 ilə yaxın müddətdə aparılan danışqlar nəticəsində vasitəçilərin nail ola bilmədikləri və ya istəmədikləri sülhə yol açılıb.

Torpaqlarını işgaldan qurtararaq, suverenliyini təmin edərək tarixi ədaləti yoluna qoyan Azərbaycan, ümumiyyətdə regionda təhlükəsizlik, inkişaf vəd edən yeni çağ yaradıb...

Cəmi üç il əvvələ qədər mümkünsüz görünən hadisələr gerçəyə çevrilib, düşmən ölkələr olan Ermənistən ilə Azərbaycan artıq bu gün birgə açıqlama yayırlar, bir-birilərinə qarşı xoşməramlı addımlar atırlar...

Dekabrin 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistən Respublikası Baş nazirinin Aparatının birgə açıqlama yayması da buna bariz nümunədir.

Təkcə bu faktın özü göstərir ki, məhz Azərbaycanın humanizm, sülh naminə apardığı qətiyyətli siyaseti uğurlu bəhrəsini verir.

## Xoşməramlı addım

Beynəlxalq ictimaiyyətin də al-qışladıq açıqlamada bəyan edilir ki, Azərbaycan və Ermənistən regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşürələr. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyətini bir daha təsdiq edir.

Məlumat verilir ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini, Ermənistən Respublikası isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

Birgə açıqlamada o da vurğulanır ki, xoş niyyətin təzahürü olaraq, Ermənistən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namızədliliyini geri götürürək Azərbaycanın namızədliliyini dəstəkləyir. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Ermənistəninin Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namızədliliyini dəstəkləyir. "Azərbaycan Respublikası və Ermənistən Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səyələrini dəstəkləməyə çağırırlar", - deyə açıqlamada daha sonra bildirilir.

## Sülh prosesini Azərbaycan başlatdı

Ərazilərinin işgal altında olduğu 30 illik müddətdə münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olan Azərbaycan, 44 günlük Vətən müharibəsindən sonra Ermənistənə təkmil sülh modeli təklif edib. Lakin İrəvanın Qərbdəki riyakar dəstəkçilərinə güvənərək ölkəmizə qarşı müxtəlif siyasi və hərbi təxribatlar töötəməsi nəticəsində hələ də iki ölkə arasında sülhün əldə edilməsi mümkün olmayıb. 10 noyabr üçtərəfli Bəyanaçı ilə üzərinə götürdüyü bütün öhdə-

liklərini yerinə yetirməyən Ermənistən silahlı qüvvələrini Qarabağdan çıxarmaması Azərbaycanı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur etdi. Azərbaycan bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda, Suqovuşanda dalğalandıraraq suverenliyini tam bərpa etdi.

Azərbaycan nə 44 günlük mühabədə, nə də 23 saatlıq antiterror tədbirləri zamanı mülki əhalini və infrastrukturu hədəf almadi. Ölkəmizi könülü tərk edən erməni səsili sakinlərə hər cür şərait yaratdı, eyni zamanda da Qarabağda qalan ermənilərin reinteqrasiyası ilə bağlı əməli işlər həyata keçirdi. Onları təhlükəsiz və layiqli həyat şəraiti ilə təmin etdi.

Bütün bunlarla paralel olaraq, Bakı sülh istiqamətində ardıcıl və məqsədönlü siyaset həyata keçirir.

Dekabrin 6-da Prezident İlham Əliyevin iştirakı ilə "Qarabağ: 30 il-dən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda dövlət başçısı bildirdi ki, məhz yenə də biz - Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. "Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır" dedik. Ermənistən deyil, Brüssel deyil, Vasinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı: "Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işleyib hazırlamaq qərrənə gəldik. Onları işleyib Ermənistənə göndərdik. Sonra yenə süküt oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistən indi onları qəbul etməyə daha hazır görünür. Əger üç il əvvəl onları qəbul etsəydi lər və ya əsasən qəbul etsəydi lər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı".

## Azərbaycan nümunəsi

Bəli, qalib lider İlham Əliyevin söylədiyi kimi, otuz il boyu işgala, dağıntıllara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamaamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü də sülh təklif edib.

Bütün bunlar həm də Ermənistən deyil, Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirən əyani faktlardır.

Azərbaycan sülhə gedən yolu mühabibə ilə təmin edib və ölkəmizin qazandığı parlaq zəfərlərin işi onilliklərdir separatizmin zülmətə qərq etdiyi bölgəni də aydınlığa çıxırb.

İndi münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq üçün tarixi fürsət yaranıb.

Bütün bu sadalanınlar isə dünya üçün Azərbaycan nümunəsi, münaqişələrə, separatizmə necə son qoymağın, sülhü bərqərar etməyin misilsiz örnəyidir.